



Azərbaycan dünyaya  
günəş kimi doğacaq.

Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

# LERİK



№ 08-09 (561-562)

17 aprel 2018-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

## Prezident seçkilərində qazanılan qələbə Azərbaycan Respublikasının müstəqil siyasətinin yeni zəfəridir!

### Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 aprel 2018-ci il.



### Xalqın yüksək fəallığı, mütləq dəstəyi ilə baş tutan prezident seçkisi artıq tarixə qovuşdu.

11 aprel Azərbaycanın yeni tarixinin ən məsuliyyətli seçimi, xalqın isə müdrik sınağı idi. Azərbaycan bu seçimindən də, bu sınaqdan da məsuliyyətlə, müdriklə, şəərəflə çıxdı və dünyanı öz nailiyyətləri ilə heyran qoyan məmləkətin başçılığı öz bacarığı, qabiliyyəti ilə həmişə heyretləndirəcək bir millət olduğunu nümayiş etdirdi.

Bu seçki xalqın öz Prezidentinə və iqtidarına inamını, qüvvəsini bir daha rəsmi şəkildə müəyyənləşdirən seçki idi!

Xalq İlham Əliyevə növbəti etimad göstərdi. Xalq düzgün yolla irəliləyən liderinə, istiqlalımızın bayraqlarına, tarixin ən möhtəşəm Azərbaycanını yaradan İlham Əliyevə qarşı 7 il üçün dəstəyini verdi.

Lerik rayonunda da mühüm siyasi kampaniya-prezident seçkiləri uğurla başa çatmışdır. 78 sayılı Lerik seçki dairəsindən aldığımız məlumata əsasən 108 seçki məntəqəsindən 32 min 500 nəfər seçicidən 24 min 989 nəfər səsvermədə iştirak edib.

Dərc etdiyimiz yazılarda rayonda prezident seçkilərinin yüksək siyasi fəallıq, demokratiya və şəffafliq şəraitində keçirildiyini göstərib.

### Lerik 1 sayılı seçki məntəqəsində hamı fəaldır

Leriklilər hər zaman ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik hadisələrdə fəal və mütəşəkkil iştirak edirlər. Şəhər sakinləri aprelin 11-də də fəal vətəndaş mövqeyində olduqlarını namal nümayiş etdirdilər. Lerik şəhər sakinləri seçkilərdə fəal iştirak edib və böyük əksəriyyət səsini ən layiqli namizədə verib.

1 sayılı Lerik seçki məntəqəsində olduq. Komissiyanın sədri Bəylər Salmanov seçiciləri təmkinlə dinləyir, telefon zənglərinə cavab verir. Seçkinin demokratik şəraitdə, şəffaf keçməsi üçün təlimata uyğun hərəkət edirdi. Burada veb-kamera quraşdırılmışdı. Seçicilərin məntəqəyə gəlişində kütləviilik vardı. Hər kəs rahat və sərbəst adını tapır, sonra şəxsiyyət vəsiqəsini təqdim edərək bülleten gətirib lazım bildiyi namizədə səs verirdi. Burada 1244 nəfər seçici səs verəcək. 12 seçki kabinası onların ixtiyarına verilib.

Prezident təqaüdcüsü, ağısaqqal ziyalı və alim Musa Bədəlov seçki məntəqəsində idi. O, seçki ilə bağlı münasibətini bildirdi:

- Biz veteran müəllimlər daim dövlət dəstəyi ilə əhatə olunmuşuq. Mən Prezident təqaüdcüsü kimi dövlət başçısından

ikiqat qayğı görürəm. Buna görə dövlətimizə hədsiz minnətdaram. Hazırkı seçkidə iştirak etməklə hər bir vətəndaş, o cümlədən mən də xalqımızın firavanlığı, əmin-amanlığı, dövlətçiliyin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması, Azərbaycanın tanınması üçün tükənməz enerji sərf edən ölkəmizi daha uca zirvələrə qaldırmağa qadir olan namizədə səs veririk. Biz inanırıq ki, müharibə vəziyyətində olan ölkəmizə bundan sonra da onu qələbələrə aparmağa qadir olan şəxs rəhbərlik edəcək.

1 sayılı Lerik seçki məntəqəsində 14 nəfər müşahidəçi qeydə alınıb. Beynəlxalq müşahidəçilər məntəqədə olublar, seçkinin gedişini izləyiblər. Seçki məntəqəsində heç bir qanun pozuntusu müşahidə edilməyib, səsvermə hüququ olan hər kəs istədiyi namizədə səs verib, arzusunu sərbəst şəkildə həyata keçirib.

### Lerik 2 sayılı seçki məntəqəsindən xəbər verirlər

Prezident seçkilərinə hazırlıq mərhələsinə uğurla həyata keçirən Lerik 2 sayılı seçki məntəqəsində qeyri-adi bir canlanma hiss olunurdu. Seçki məntəqəsinin sədri, bu sahədə kifayət qədər təcrübəsi olan Akif İmanov səsvermənin gedişini barədə dedi:

(Davamı səh. 2-də)

## 31 Mart - Azərbaycanlıların Soyqırımını Gününə həsr olunmuş tədbir keçirildi

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağirovun, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımını Gününün 100 illiyinə həsr olunmuş tədbir keçirildi.

Öncə soyqırım qurbanlarının xatirəsi sükkulla yad edildi. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağirov bildirdi ki, 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələrin ən yüksək zirvəsi may ayının 28-də dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı mühüm hadisələr - 1918-ci il sentyabrın 15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edildiyi və Azərbaycan hökuməti Bakıya köçürüldü, dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət 1918-ci ilin 28 dekabrında Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması idi.

Lakin bu əlamətdar hadisələrə qədər xalqımız üçün faciəvi olan və onun mövcudluğunu şübhə altına qoyan hadisələr baş vermişdir. XIX əsrin sonlarından "Çnçək" və "Daşnaksütyun" erməni partiyalarının meydana gəlməsi ilə Osmanlı imperiyası və Zaqafqaziya ərazisində Erməni dövlətinin yaradılmasına yönəlmiş



taxribat planı hazırlandığını və plan əsasında silahlı siyasi fəaliyyətə başladığını qeyd etdi. 1918-ci ilin mart-aprel aylarında rus imperiyasının tapşırığı ilə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələri haqqında ətraflı məlumat verdi. Həmin ilde xalqımıza qarşı törədilən soyqırım hadisələri uzun müddət saxtalaşdırılmayı məruz qaldığını, ört-basdır edildiyini, bunun nəticəsində XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxartdığını vurğuladı.

Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi hüquqi qiymət verildiyini və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımını Günü kimi qeyd olunduğu-

nu diqqətə çatdırıldı.

Natiq qeyd etdi ki, törədilmiş bu soyqırım hadisələrinin 100 illiyi tamam olur. Cənab Prezident İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli 3587 nömrəli Sərəncamına uyğun olaraq bu gündə Azərbaycanın hər yerində olduğu kimi rayonumuzda da soyqırım yad edilib. Bu gün dövlət başçısı və Heydər Əliyev Fondunun rəhbərliyi ilə xalqımızın başına gətirilmiş soyqırımı aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün dünyanın aparıcı dövlətlərində hökumət səviyyəsində ardıcıl olaraq qoyulan tədbirlər həyata keçirilir. Bu siyasətin nəticəsidir ki, artıq dünyanın bir sıra dövlətlərinin qanunverici orqanlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair, Xocalı soyqırımını tanıyan və pisləyən qətnamə və bəyanatlar qəbul edilmişdir. Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının hakimiyyət orqanları tərəfindən qəbul edilmiş qətnamə və bəyanatlarda Ermənistanın Azərbaycan Res-

publikasına qarşı təcavüzü, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində qırğın törədilməsi faktı tanınmışdır. Eyni zamanda ABŞ-in bir çox ştatının qanunverici orqanları tərəfindən qəbul edilmiş qətnamələrdə 1918-ci ilin martında minlərlə dinc azərbaycanlının öldürülməsinin insanlıq tarixində ən dəhşətli hadisələrdən olduğu vurğulanmışdır.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova 1918-ci il Mart soyqırımına dair geniş məruzə etdi.

Məruzə ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, tarixçi Hüseyinbəyli Əliyev, 1 sayılı texniki təmayillü İlisəyin X sinif şagirdi Nurane Musayeva çıxış edərək uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarını qeyd etdilər. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın aparıcı dövlətlərində həyata keçirilən "Xocalıya Ədalət" kompaniyası nəticəsində dünya dövlətlərinin bir sıra parlamentlərinin qəbul etdikləri qətnamələri diqqətə çatdırıldı. Bu tarixi faciələrin gələcək nəsllə ötürülməsi məqsədi ilə keçirilən anım tədbirlərinin həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolunu vurğuladı. Bu hadisələrin gələcək nəsllə ötürülməsi və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlının öz üzünə düşən vəzifəni layiqincə yerinə yetirməyə borclu olduğunu bildirdilər.

## 24 mart 2018-ci il tarixində Durğan kəndinə mavi qazın verilməsi münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağirov, Milli Məclisin deputatı İqbal Məmmədov və "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəisi İbrahim Korbalaev, "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov, rayon ziyalıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdirdi.



Durğan kənd ümumi orta məktəbinin direktoru Balaqardaş Babayev qonaqları salamlayaraq bildirdi ki, bayram günlərində sakinlərimizin sevincinə sevinc qatan bir tədbirə - Durğan kəndinə mavi qazın verilməsi münasibəti ilə tədbir keçirildi. Durğan kəndinə mavi qazın verilməsi münasibəti ilə tədbir keçirildi. Durğan kəndinə mavi qazın verilməsi münasibəti ilə tədbir keçirildi.

Durğan kənd ümumi orta məktəbinin direktoru Balaqardaş Babayev qonaqları salamlayaraq bildirdi ki, bayram günlərində sakinlərimizin sevincinə sevinc qatan bir tədbirə - Durğan kəndinə mavi qazın verilməsi münasibəti ilə tədbir keçirildi. Durğan kəndinə mavi qazın verilməsi münasibəti ilə tədbir keçirildi.

Rayon icra hakimiyyətinin başçısı qeyd etdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Lerik rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə başlayan inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla daşıya

şayış məntəqələri arasında rayonumuzun Veri kəndinin də daxil olduğunu, eyni zamanda 21 mart 2018-ci il tarixli müvafiq sərəncamla rayonumuzda tikiləcək modul tipli məktəblər barədə məlumat verdi.

Rayon rəhbəri qeyd etdi ki, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların büt-

lənindir. Bunun da bariz nümunəsidir ki, bu gün Durğan kəndinə təbii qazın verilməsi təmin olunmuşdur. Kəndlərimizin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir. Natiq onu da qeyd etdi ki, son illərdə Respublikamızda, eləcə də rayonumuzda dövlət qayğısının nəticəsi ola-

tün hüquq və azadlıqların təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olması bu gün dövlətimizin əsas inkişaf məqsətlərini səciyyələndirən amillərdəndir.

Çıxışının sonunda rayon icra hakimiyyətinin başçısı Rövşən Bağirov göstərdiyi bu qayğı və diqqətə görə cənab Prezidentə və rayonumuzda bütün bu işlərin həyata keçirilməsinə

de dəstək olan hər kəsə öz dərin minnətdarlığını bildirdi.

Sonda rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağirov və Milli Məclisin deputatı İqbal Məmmədovun xeyir-duası ilə 48 abonentli olan Durğan kəndinə təbii qazın verilməsi bildirən məşəl alovlandırıldı.

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağirov çıxış edərək öncə kənd sakinlərini salamladı, Novruz bayramı və əlamətdar hadisə-təbii qazın verilməsi münasibəti ilə təbrik

etdi.

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağirov çıxış edərək öncə kənd sakinlərini salamladı, Novruz bayramı və əlamətdar hadisə-təbii qazın verilməsi münasibəti ilə təbrik

# Prezident seçkilərində qazanılan qələbə Azərbaycan Respublikasının müstəqil siyasətinin yeni zəfəridir!



(Əvvəlki səh. 1-də)

van yaşaması üçün həyarta keçirdiyi tədbirlər, göstərdiyi diqqət və qayğı həmişə minnətdarlıqla qarşılanır. Rayonda, eləcə də Lerikdə tikinti-quruculuq işləri sürətlənir. Biz hamılıqla inkişafımıza dəstək olan real namizədə səs verdi seçimdə yanılmamışıq.

3 sayılı seçki məntəqəsində 114 yaşlı Raci İbrahimovun səs verməsi üçün daşınan qutudan istifadə edildi. Daha 11 nəfər xəstə seçici daşınan qutu vasitəsi ilə səs verdi. Onlar əmin olduqlarını bildirdilər ki, uzun illərin siyasəti uğurla davam edəcək.

Səsvermənin başa çatmasında saatlar qalsa da seçicilərin əksəriyyəti səsvermədə iştirak etdi.

## Bülüdü kəndi səsvermədə öncüllər sırasında

"Narzan" suyu ilə dünyada məşhur olan Bülüdü kəndində təşkil edilmiş 29 sayılı Bülüdü seçki məntəqəsində seçki təyin edilmiş vaxtda başladı. Seçicilər iki-bir, üç-bir məntəqəyə doğru tələsirdilər. Onlar ölkə-

## Şingədulanlıların yekdil fikri

Ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olan prezident seçkiləri qədim tarixə malik olan, şəxsiyyətləri ilə tanınan Şingədulan kəndində də müştəkilliklə keçmişdir. 20 sayılı məntəqədə hər bir vətəndaşın öz iradəsini maneəsiz və sərbəst həyata keçirməsi, istədiyi namizədə səs verməsi üçün yaxşı şərait yaradılmışdır.

Məntəqə seçki komissiyasının sədri İsa İsmayılov bildirdi ki, vətəndaşların səs verməsi yüksək şəraitdə keçir. Məntəqədə seçicilərin sayı 333 nəfərdir. Artıq onları böyük əksəriyyəti səs verib. Seçimi heç bir göstəriş gözləmədən özləri sərbəst edirlər. Bu da müstəqilliyin, demokratiyanın təzahürüdür.

90 yaşlı ağbırçək Arəstə Əliyeva, 87 yaşlı Heybət Həsənov, Qulu Ağayev, Xansayad Əsgərov, Bağlı Vəliyeva, Sərdar Əsgərov, Xanımcan Aslanova, Aysel Əliyeva, Süləhməd Rəhimov ilk səs verənlərin önündə gedirlər. Məntəqəyə daxil olan Laman kəndinin sakinləri də səsvermədə fəal iştirak edirlər.

## Günəşlidə seçki azad, ədalətli və demokratik keçdi



mizin həyatında əlamətdar hadisə olan seçki kampaniyasında iştirak etdilər, qəlbələrinə səsine qulaq asaraq səs verdilər.

Kəndin yaşlı sakini, ağsaqqal Babulla Qəribov bülleteni qutuya salaraq fikrini belə ifadə etdi:

- Mən sabitliyə, əmin-amanlığa və xoş güzə-

## Tikəbandda seçkilər böyük fəallıqla keçdi

Dağların qoynunda yerləşən 81 sayılı Tikəband seçki məntəqəsində qələbəlik vardı. Təzə paltarların geyinib xoş əhval-ruhiyyə, böyük fəallıqla seçki məntəqəsinə gələn seçicilər öz vətəndaşlıq borclarını yerinə yetirməklə yanaşı, ar-

ında səsvermədə iştirak etdi.

82 sayılı Dico, 83 sayılı Davradibi kənd seçki məntəqələrində seçki fəallığı yüksək idi.

## Dayağımıza, güvəncimizə, himayədarımıza səs verdik

89 sayılı Babaküçə seçki məntəqəsində seçi-



zularnı da bildirdilər.

Qocaman ziyalı, kəndin ağsaqqalı Ağamoğlan Nəbiyev bülleteni qutuya ataraq dedi:

- Mən səhər tezdən məntəqəyə gələrək ölkənin həyatında mühüm hadisə olan prezident seçkilərinə öz münasibətimi bildirdim. Müstəqil respublikanın taleyinin bundan sonra kimə etibar edilməsi üçün seçim etdim. Axı, illərlə qazanılan uğurlar təsadüfi adamlara etibar etmək olmaz. Gərək yaxşı düşünsən, səhvə yol verməyəsən. İnanıram ki, səs verdiyim namizədə dövlətimizi daha uca zirvələrə qaldıracaq.

Aydın Mirzəyev, Elşən Cahangirov, Xəyal Nəbiyev, Həsəneli Ağacanov, Xəzayir Şahmarov, Ələvsat Əliyev səsvermədə daha fəal iştirak etdilər.

Məntəqə seçki komissiyasının sədri Nəzərli Əsgərov dedi ki, seçicilərin çoxu günorta saatla-

ciler daha fəal idilər. Məntəqə seçki komissiyasının sədri Mirismayıl Vahabov bildirdi ki, vətəndaşların səsvermə hüquqlarından istifadə etməsi və istədikləri namizədə səs verməsi üçün kifayət qədər şərait yaradılıb. Müəllim Nüşabə Vahabova seçimində yanılmadığını dedi:

- Seçkilərdə iştirak etmək vətəndaşlıq borcudur. Hər kəs öz borcunu yerinə yetirməli, ölkənin gələcəyində maraqlı olmalıdır. Biz dayağımıza, güvəncimizə, himayədarımıza səs verdik...

85 yaşlı Əlican Kazımov, 94 yaşlı Fükəz Rzayeva, Adil Vahabov, Gülməmməd Məmmədov, Rövşən Əzizov da Nüşabə xanımla həmray idilər, düzgün seçim etdilər.

Məntəqədə 298 nəfər seçicinin böyük əksəriyyəti səsvermədə iştirak etdi. Seçki qanunauyğun şəkildə başa çatdı.

## Sonayçalada hamı fəal idi

Bu ilki yazı aprelin 11-də Sonayçala kəndinin sakinləri səhər tezdən qarşıladılar. Hava sərin olsa da qəlblərdə hərarət, çöhrələrdə şadlıq hiss olunurdu. 101 sayılı kənd seçki məntəqəsi seçicilərini çox gözləmədi. Sədr Əkrəm Hüseynov dedi ki, səsvermə zamanı seçicilər hüquqlarını yaxşı bilirler. Onlar tam azad sərbəst şəkildə bülletenləri qutuya salırlar.

Məntəqədə 346 seçicinin 70 faizdən çoxu layiqli nümiyədə seçdi və ona səs verdi.

78 sayılı Lerik dairəsi üzrə kənd seçki məntəqələrində böyük siyasi fəallıq şəraitində prezident seçkiləri başa çatmış, heç bir qanun pozuntusuna yol verilməmişdir.

Piran, Cəngəmiran, Çayrud, Vüzəmin, Qosmalian, Pirasora, Orand, Mulalan, Mistan, Livədirgə, Rəzgov, Gürdəsər, Nüçü, Lərmərud, Soru, Sıyov, Kiravud, Conu, Amburdərə, Hamarməşə, Zenonu kəndlərində prezident seçkiləri şəffaf, ədalətli, müştəkillik keçdi, möhtəşəm zəfərin böyük təcəssümünü göstərdi.

## Lerik 3 sayılı seçki məntəqəsində ən layiqli namizədə səs verdilər

Aprelin 11-də Lerik şəhərində 3 sayılı seçki



məntəqəsini əhatə edən ərazidə gediş-gəliş həmişəkəndən tez başlamışdı. Burada 794 nəfər seçici qeydə alınmışdır. Seçicilər növbəti dəfə Prezident seçmək üçün seçki məntəqələrinə gəldilər.

Tanınmış ziyalı Elxan Əliyev seçicilərin fikrini ifadə edərək deyir:

- Lerik camaatı əməksevər, mehriban və qədir biləndir. Onlar siyasi proseslərdə həmişə fəallıq göstərirlər. Dövlətin xalqın xoş gūzarını, fira-

ranımıza səs verdim. İstəyimiz budur ki, müstəqillik qazandıqdan sonra başlanan inkişaf bundan sonra da davam etsin.

Tural Qəribli, Mehdi Mikayılov, Rübaya Sultanova, Ələddin Mehraliyev, Xanağa Xosrofov, Gülvərdi Qubadov, Hüseyn Mehraliyev vətəndaşlıq borclarını yerinə yetirdilər, sərbəst şəkildə səs verdilər.

Beləliklə, məntəqədə seçicilərin 85 faizi səs verdi. 30 sayılı Xanagah seçki məntəqəsinin seçiciləri layiqli bildikləri namizədə səs verdilər.



Günəşli kəndi prezident seçkiləri gününü yüksək əhval-ruhiyyə ilə qarşıladı. Bu, 57 sayılı seçki məntəqəsinə gələnlərin üz-gözündə də aydın görünürdü. Məntəqə seçki komissiyasının sədri Novruz Hüseynov, 6 nəfərdən ibarət komissiya üzvləri, 11 nəfər müşahidəçi çoxdan yerlərini tutmuşdular. "Rey" Monitorinq Mərkəzinin nümayəndəsi seçkiyə nəzarət edirdi. Öyrəndik ki, beynəlxalq müşahidəçilər burada olmuş heç bir qanun pozuntusu ilə rastlaşmamışlar.


Aydan Rəhimova ilk dəfə səs verənlər sırasında idilər. Kamal Rəhmanov, Fərman Şahbazov, Əfrəddin Əliyev, Seyran Mövlanov, Adil Nəzərov, Elcan Mənsimov, Namiq Əliyev, Şaiq Hüseynov seçki bülletenlərini qutuya atdılar.

Fərman Muradov dedi: - Çox seçkilər görmüşəm. Parlament, prezident, bələdiyyə seçkilərində iştirak etmiş, istədiyim namizədə səs vermişəm. Bu gün daha böyük fəallıq hiss edirəm. Mən xalqımızın xoş rifahına, aydın sabahlılarına səs verdim.





## Şərəflə yaşadı, Gülab Abbasov



**Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur.**  
**HEYDƏR ƏLİYEV**

lin maariflənməsində xidmətləri olan şəxslərdən biri də Gülab Abbasov olmuşdur.

Abbasov Gülab Balağa oğlu 1958-ci il 27 may tarixində Lerik rayonun Rvarud kəndində anadan olmuşdur. 1965-ci ildə Rvarud kənd 8 illik məktəbin birinci sinfinə getmiş və 1977-ci ildə Çayrud kənd orta məktəbini bitirmişdir.

1975-ci ildə ilk əmək fəaliyyətinə Bakı adına kolxozda işləməklə başlamışdır. 1977-ci ildə Rvarud kənd 8 illik məktəbində kitabxanacı vəzifəsində işləməklə yanaşı 1980-ci ildə qiyabi yolla V.I.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1985-ci ildə oranı bitirmişdir. 2 sentyabr 1985-ci il tarixində Rvarud kənd orta məktəbində ixtisası üzrə müəllim təyin edilmişdir.

Həm pedaqoq kimi, həm də el-obada həmişə ziyalı mövqeyi ilə seçilən Gülab Abbasov milli-mənəvi dəyərlərin qorunmasında, dövlətin iqtisadi-sosial, mədəni inkişafında səmərəli fəaliyyətinə, əllərə, şəhid ailələrinə göstərdiyi xüsusi qayğıya yeni iş yerlərinin açılmasında səmərəli təkliflərinə, gənclərdə hərbi vətənpərvərlik, dünyəvilik duyğularının aşılmasında və xeyriyyəçilik sahəsində göstərdiyi xidmətlərinə görə "lin vətənpərvər iş adamı"

Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünya baxışının formalaşması, yeni gələcəyin müxtəssisinin ilk hazırlığı orta məktəb illərindən başlayır. Bu günün şagirdlərini gələcəyin ixtisaslı müxtəssisi kimi qəbul etməliyik.

Müəllim adı dünyada ən şərəfli və müqəddəs addır. Alimləri, həkimləri, şairləri, neçə-neçə sənət adamlarını göylərə ucaldan müəllim peşəsi... Bu gün müəllim azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirir.

Ömrünün 32 ilindən çoxunu gənc nəslin vətənpərvər və savadlı böyüməsinə həsr etmiş bir müəllim haqqında söhbət açmaq istəyirəm. Vətənpərvər, xeyirxah, mərhəmətli, alıcınab bir ziyalı haqqında...

Təəssüf ki, o ziyalı aramızda yoxdur. Lerik rayonun Rvarud kəndində gənc nes-

adına layiq görülmüş, diplom və medalla təltif olunmuşdur.

O həmişə gənc nəslin tərbiyəsində, təhsilində onların mədəni cəhətdən inkişafında öz töhfələri ilə silinməz iz qoymuşdur. Həmişə gənclərin yanında olan Gülab müəllim gənclərə olan dəstəyini əsirgəməmişdir.

Ziyalı kimi Gülab müəllimin yetişməsinə əsas səbəb diam istər dini istərsə də dünyəvi ədəbiyyatı mütaliə etməsi və mənbələrinin araşdırması olmuşdur.

Onun ölkə mətbuatında müxtəlif mövzuda adları çəkilmiş məqalələri diqqət çəkir: "Arxeoloji cənnət", "Qarabağa aparılan yol", "Dövlət başçısının tapşırıq və tövsiyələri iş adamlarının səfərbər etməlidir" "Xalq qəzeti", "Xalqa bağlı olanda" "Respublika" qəzeti, "Lerik rayonunda sahibkarlara diqqət və qayğı gətirdikcə artır" "Xalq qəzeti", "Yaşıl sərvətin keşiyində" "Ekoloji Xəbəri" və s. qeyd etmək olar.

2017-ci il 28 noyabr tarixində Gülab müəllim haqq dünyasına qovuşmuş, 33 illik pedaqoji fəaliyyətində, gənc nəslin təhsilinin inkişafında və maariflənməsində əvəzsiz xidmətləri olmuşdur. Ruhu şad olsun!

**Camal Rzayev,**  
**Rvarud kəndi**



## Əllərin var olsun!

Yazı-pozu, mütaliə ilə hər gün məşğul oluram. Sadəcə, bu mənim həyat tərzimə çevrilmişdir. Lakin yaş öz işini görür. Ötən hər gün məni 90-a yaxınlaşdırır. Sağ gözümün gürmə qabiliyyəti zəifləyirdi. Müayinə və müalicədən ötrü Bakıdakı "Lanfet" klinikasına

müraciət etməyi məsləhət gördülər. Burada bacarıqlı həkim Yusif Axundov sağ gözümü cərrahi əməliyyat etdi. Əməliyyat uğurla keçdi və gözümün gürmə qabiliyyəti bərpa oldu. Hörmətli redaksiya, Yusif həkimin diqqətli olması, qayğıkeşliyi, nezakəti, insana nur

bəxş etməsi diqqətimi daha çox cəlb etdi.

Əllərin var olsun Yusif Axundov! Sənə ən xoş arzularımı qəzet vasitəsi ilə yetirməyi özüme borc bildim.

**Hacı Musa Bədəlov,**  
**Prezident təqaüdüçüsü,**  
**tədqiqatçı alim**

## Dardlara dərman sən, çay!

Hələ qədimdən Orta Asiya xalqları yağıl, məxməri çay daha çox istehlak edirdilər. Çünki isti və quru iqlim şəraitində yağıl çay ekstratı (dəmi) insanın həyat tonusunu və gümrəhlığını yüksəldir, az miqdarda belə susuzluğun qarşısını alır və bədəni sərinləşdirir.

Çay dünyanın 30 ölkəsində istehlak edilir. İxrac edən ölkələr Hindistan, Şri-Lanka, Çin, Türkiyə, İran, İndoneziya, Vyetnam və başqalardır. Ayrı-ayrı ölkələrdə çay istehlakı müxtəlifdir və orta hesabla 3 kq-dan 100 qrama qədər təşkil edir. Statistik məlumata görə, Azərbaycanda adam başına ildə 1500 qramdan artıq çay istehlak edilir.



Keçmiş SSRİ-də istehlak olunan çayın orta hesabla 92 faizi ni Gürcüstan, 6,4 faizini Azərbaycan və 1,6 faizini Kras-

nodar diyarı verirdi. Azərbaycanda ilk dəfə 1896-cı ildə Lenkəran rayonunda çay ekilmişdir. Respublikamızda çay bitkisi əsasən Lenkəran-Astara və az da olsa Zaqatala-Balakən bölgələrində becərilir.

Doğrudan da çay min-bir dərindən dərmanlıdır. Yapon alimləri müəyyən etmişlər ki, orqanizmin radioaktiv çöküntülərindən olan strossu ilə 90 faiz zəhərlənmədə çay ən yaxşı əks təsir göstərir. Xirosima şəhərində atom bombası fəlakətinə uğurla olub xəstələrdən çaya meyllini salanlar arasında ölüm hadisəsi çox az müşahidə edilmişdir.

Xlorlaşdırılmış suda dəmlənmiş çayın dadı və ətri yaxşıdır. Çayı bulaq suyundan

dəmləyib içmək məsləhət olunur. Düzgün dəmlənilib içilən çay orqanizmin bütün sistem və üzvlərinə müsbət təsir göstərir, insanın əhvali-ruhiyyəsi yaxşılaşır, yorğunluq keçir, adam özünü daha gümrah hiss edir.

Orta yaşlı adamın gün ərzində 5-6 stəkan, yeniyetmələrin 2-3 stəkan, uşaqların isə 1-2 stəkan çay içməsi normal hesab edilir. Azərbaycanda hələ qədimdən çaya müxtəlif ədviyyat bitkilərinin qatılması mövcuddur. Çaya hil, mixək, zəncəfil, darçın, qızılgül ləçəkləri, çöke çiçəyi, kəklik otu, nana, zəfəran, qantəpər çiçəyi, gülxətmi çiçəyi, sarıqışqır və başqa ətri bitkilərin qatılması onun dad və ətrinin yaxşılaşmasına səbəb olur. Həmin çaylar əsasən müalicə məqsədi ilə içilir. Çaya gülab və gül suyu əlavə edilməsi onun dad və ətrini yaxşılaşdırır, susuzluğu yatırır.

**Vidadi Xanəhmədov**

## Novruz sənliklərindən fragmentlər



## Paraqrip yuxarı tənəffüs yollarının kəskin virus infeksiyasıdır

Payız və qış aylarında əhali arasında yayılan və yanlış olaraq "qrip" adlandırılan infeksiya əslində paraqripdir və qripdən intoksikasiya simptomlarının yüngüllüyü və ölüm faizinin aşağı olması ilə fərqlənir. Paraqrip yuxarı tənəffüs yollarının, xüsusən, burun, udlaq və qırtlağın selikli qişasını zədələyən və zəif intoksikasiya əlamətləri ilə müşayiət olunan kəskin virus infeksiyasıdır.

İnkubasiya, yəni xəstəliyin gizli dövrü virusun tipindən asılı olaraq 2-7 gün davam edir. Xəstənin başağrısı, hal-sızlıq, yüngül titrətmə və əzələ ağrısından şikayət etməsi xəstəliyin başladığını göstərir. Hərərət, adətən, subfebril olur, nadir hallarda çox qalxır, 2-3-cü sutkada ən yüksək şkalaya çatır. Xəstəliyin lap əvvəlindən burunda tutğunluq, boğaz ağrısı, səsini xırıltılı olması və quru öskürək müşahidə olunur. Zö-kəm və burundan çoxlu seroz möhtəviyyatın ayrılması xəstəni narahat edir. Böyüklər infeksiyanı uşaqlara nisbətən yüngül keçirir. Paraqripə yoluxan uşaqlarda badamciqlər böyüyür, boğazda qızartı, az hallarda



beləgəmtiricilərdən istifadə edilir. Zö-kəm əlamətlərini aradan qaldırmaq üçün buruna dəniz duzu məhlulu tükülür. Tərəfəci vasitələrdən ən çox moruq, ondan hazırlanan müəmmə, çöke çiçəkləri, balğəmtiricilərdən biyan və gülxətmi kökləri, dəvədən, bağayarpağı, iltihab əleyhinə təsirli bitkilərdən isə adaçayı, çobanyastığı çiçəkləri, gültümbahar çiçəklərinin dəmləmələrindən istifadə edilməsi məsləhətdir. Orqanizmin müqavimətini artırmaq, vitamini olan tələbatı ödəmək üçün ən yaxşı vasitələrdən itburnu meyvələrinin dəmləməsi və qara qaragət şirəsinin qəbul etmək olar. Ətarfdakıların yoluxmaması üçün, ilk növbədə, xəstəni kəskin etmək, istifadə etdiyi dəsmal, boşqab və stəkani ayırmaq lazımdır. Paraqripə tutulan xəstənin oturmaq hər gün nəm əski ilə silinməli, gündə bir-neçə dəfə havası dəyişdirilməlidir. Paraqrip infeksiyasının alovlandığı vaxtlarda əhəlinin çox sıx olduğu yerlərdən uzaq olmaq məsləhətdir.

**Abidin Alişanov,**  
**GEM-in həkimi**



## Qələm susub qalar

Böyük kainata baxmaram səniz, Daş olub susaram, dinnərəm səniz. Susub danışmaram, heç zaman səniz, Yazıb yaratmazdım sən olmasaydın.

Yaradan yaradıb nə gözəl səni, Sən yaman coşurdun, coşdurdu məni. Səninlə başladım şirin kəlməni, Yazıb yaratmazdım sən olmasaydın.

Sən mənim istəyim, xoş arzum, səsim, Qəlbim səniz susar, çıxmaz nəfəsim. Bu böyük ələmə yayılmaz səsim, Qələm söz yazarmı, sən olmasaydın.

Sənin məhəbbətin qəlbimə axdı, Oduyla könlümü yandırıb-yaxdı. Qəlbimdə tufanlar, ildırım çaxdı, Qələm susub qalar, sən olmasaydın.

Sən könlü bağçamın güllü-çiçəyi, Gözəllər içində gözəl, göyçəyi, Dünyanı bəzəyən gülüm göyçəyi, Yazıb yaratmazdım sən olmasaydın.

## Oxşarı yoxdur yurdumun

Şən həyat özümə çiçək tək güllər, Baxıram üzərdən sevinc tüküllər. İnsanlar sevinir, qəhqəhlə güllər, Yoxdur gözəllikdə tayı yurdumun.

Nə nemət istesen yurduma vardır, Bol sərvət, ağ pambıq nemətim vardır. Bol məhsul yetirən torpağım vardır, Tayı-bərabəri yoxdur yurdumun.

Xalqımın sevinci dəniz tək daşır, Şəhərlər böyüyür, kənd abadlaşır. Yurduma baxanlar görəndə çəşir, Yoxdur gözəllikdə tayı yurdumun.

Geniş gen düzlərə ağac ekilir. Ən ucaq kəndlərə yollar çəkilir. Körpülər salınır, evlər tikilir, Tayı-bərabəri yoxdur yurdumun.

Yoxsulluq ölkədən silinir, gərdir, İnsanlar zavoda, fabriki gedir. Xalqın şən və yaqı, gözəl geyinir, Dünyada oxşarı yoxdur yurdumun.

İnsanlar yaşayır yurdumda rahat, Çalşıqır, işləyir, dolanır hər vaxt. Xalqımız keçirir fırevan həyat, Misli-bərabəri yoxdur yurdumun.

## Evlərində zəngin kitabxana olan uşaqlar gələcəkdə daha savadlı və ağıllı olurlar

Evlərində zəngin kitabxana olan uşaqlar gələcəkdə daha savadlı və ağıllı olurlar. Bu qənaətə ispan alimləri apardıqları araşdırmalar zamanı gəliblər.

Bələ ki, evində ən azı 500 kitab olan uşaq daha mədəni atmosferdə böyüyür və daha zəngin dünyagörüşünə sahib olur. İspaniyanın bütün ziyalı ailələri evlərində kitabxana yaradaraq övladlarını kiçik yaşlardan oxumağa maraqlandırır. Həmçinin kitab meylli uşaqlar müasir qadınlardan uzaq olurlar, bu da onların əsəb sistemində müsbət təsir edir.

Təhsil alanların bilik səviyyəsini ölçən PISA-nın (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) apardığı araşdırmalarda göstərib ki, 15 yaşlı uşaq ildə azı 11 kitab oxuyarsa, keçirilən testlərdə minimum 423 bal toplayar. PISA sorğusunda hər 40 bal bir təhsil ilinin hər fənn üzrə ümumi nəticələrinə bərabər ölçülür. Bu gün qədim köklərə malik və ya istənilən ispan ziyalısının evində azı 50 kitab və bir musiqi aləti var. Bələ ailələrin övladlarının ümumi bilik səviyyəsi digərlərindən yüksəkdir. İspaniya hökuməti ailələrdə kitab sayının və uşaqların kitab marağının artırılması üçün müxtəlif sosial layihələr həyata keçirir. Bunlardan biri də gənclərin daha çox istifadə etdikləri metro vaqonlarında müxtəlif əsərlərdən kiçik hissələrin nümayişidir.

## Yapon alimləri birbaşa insan əlinə yapışdırılan elastik displey hazırlayıblar



Yapon alimləri birbaşa insan əlinə yapışdırılaraq istifadə edilən inca, elastik displey hazırlayıblar. Displeyin qalınlığı cəmi 1 millimetrə bərabərdir. Onun rezin örtüyə bərkidilən mikroşüaləndiricilərdən ibarət olduğu bildirilir. Bu cür ən böyük displeyin ölçüləri 6x10 santimetr təşkil edir. Həmin displey sadəcə işarələr və videoları əks etdirmək qabiliyyətinə malikdir.

## Allah rəhmət ələsin!

Hacı Musa Bədəlov, Yadulla Ağazadə, İdris Şükürlü, Ağacəfər Həsəni, Hacı Etibar Əhədov, İltifat Saleh, Mübariz Süleymanlı, Qəhrəman Əliyev, Əlisəfa Həsənov, Əliməmməd Ağazadə, Hafiz Mirza, Mehman Qaraxanoğlu, Aqil Yaqub, Xudavərdi Cavadov, Qardaşxan Fərzi, İlqar, Güloğlan Bağirov, Aslan İbrahimov, İldırım Şükürzadə, Azad Zülaləoğlu, Sehran Yadullaəoğlu respublikanın Əməkdar müəllimi, AYB-nin üzvü, Prezident təqaüdüçüsü

**Hacı Mirhəşim Talışının** vəfatından kədərlənir, mərhumun ailəsinə başsağlığı verir.

İdris Şükürlü, Mübariz Süleymanlı, Əliməmməd Ağazadə, İltifat Saleh, Səyavuş Süleymanlı, Xudavərdi Cavadov, Azad Zülaləoğlu tanınmış şair, nasir, publisist, AYB-nin üzvü **Məmməd Kazımın** vəfatından kədərlənir, mərhumun ailəsinə başsağlığı verir.

"Lerik" qəzetinin kollektivi və Lerik Rayon Mədəniyyət Mərkəzinin kollektivi Mükəfat Yaqubova atası **Elşad kişinin** vəfatından kədərlənir, mərhumun ailəsinə başsağlığı verir.

**Redaktor**  
**İdris ŞUKÜRLÜ**

Təsisçilər:  
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik"  
qəzetinin redaksiyası  
H/N:AZ05AİB33080019447400220174  
VOEN:6300050071

Lisensiyası № V 280  
İndeks 96935  
Hər kəs öz imzasına cavabdehdir.  
Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı:  
Lerik şəhəri,  
Nizami küçəsi  
Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS  
mətbəəsində hazır diapozitivlərdən  
çap olunmuşdur.  
Tiraj: 500  
Sifariş: 467

